



## FƏXRƏDDİN ORUC QƏRİBSƏS

### ANA HAQQINDA DÜŞÜNCƏLƏR

Sənə tac deyirlər, bu azdi mənəca,  
Dünyanın tacından ucasan ana.  
Min kədər çəkmicon, min bir işgəncə,  
Fərqi yox, cavansan, qocasan ana.

Qızına ocaqsan, oğluna qanad,  
Möhtacdır sözünə nehəng kainat,  
Səninlə qurulub bu sonsuz heyat,  
Sən heyat sözündə hecasan, ana.

Anasız dünyanın gününi azdır,  
Ürəyi ağrılı, qəlbini nasazdır,  
Nə qədar anadan desə də azdır  
Bəlkə sən bu sırrı açasan, ana.

Bir qüvvə tapılmaz qorxuda səni,  
Yuxuda görmüşəm, yuxuda səni,  
Fələkdir yaşını axıdan səni,  
Mənimlə her zaman qoşasan ana.

Sən mənim baharım, həm etibarım,  
Tanrıdan verilmiş dövlətim, varım,  
Məzarlar içinde aziz məzarım,  
Bəlkə öz balanı qucasan, ana.

Sən dağlar içinde, dağdan da uca,  
Qocalıq yetişib, dən düşüb saç'a,  
Gələrdim yanına hey qaça-qaça,  
Sən haqqın ocağı, ricasan ana.

Adım Qərəibsədir, doğmadır səsim,  
"ANA" söyləyəndə gedir nəfəsim,  
Anamdır gedənəm, gedər-gelməzim,  
Hardasan deyirəm, hardasan, ana.

Fəxrəddin Oruc Qərəibsəs 1957-ci ildə Dağıstanın Dərbənd rayonunda anadan olub. Dərbənd pedagoji məktəbinin, Dağıstan Dövlət universitetinin filologiya fakültəsini bitirib. Azərbaycan Yazyçılar Birliyinin, Rusiya yazıçılar ittifağının üzvüdür. On iki kitab müəllifidir. Vaxtaşırı mətbuatda publisistik və elmi materialları ilə çoxış edir. F. Qərəibsəs Adana, Moskva, Nijni Novgorod şəhərlərində keçirilən ədəbi festivalların iştirakçısıdır.

\* \* \*

Sənsiz geldi bu payızın sabahı,  
Yarpaqlar da yandı odlar içində.  
Aləmi dolandı eşqimin ahi,  
Budaqsız yarpağam yadlar içində.

Koskin bir nələya uğradı ürek,  
Neşterök kəsirdi vida sözlərin.  
Qəsdimə durmuşdu bə acı külək,  
Tökürdü xəzantek senli günləri...

Təbiət yanırı teləs içində,  
Yarpağ yağışında kimsəsiz, təkdim.  
Goreskiz olmuğudan sən üçün də,  
Bəs, artıq mən kimə, kimə gorəkdim.

### DƏRBƏNDİN

Könül favvarədir, galibdir cuşa,  
Səadət qisməti yaranır qoşa,  
Gelin şənlik edək, edək tamasha,  
Çilənsin meydana suyu Dərbəndin

Qoy aşiq qoşmasın desin avazla,  
Qəlbələrə ruh verən o telli sazla,  
Ucalsın göylərə söz ehtirasla,  
Qədimdir rişəsi, soyu Dərbəndin.

Sözümüz dinləyən etməsin qərəz,  
Bizdən uzaq olsun xeyir söyləməz,  
Ürəkdən fərəhla deyir Qaribəsas,  
Var olsun adəti, toyu Dərbəndin.

## DÜNYANIN

Ədalət soraqlı illər itirdim,  
Güvenib güçünə naşı dünyanın.  
Açılmaz tilsimdir, sehri sırrdır,  
Buludtək çatılıb qaşı dünyanın.

Çalınan sazinin qırılub teli,  
Amal sorğunda çaxnaşır eli,  
Çarəsiz qanətdə bükülüb beli,  
Ovulmır kasayı, daşı dünyanın.

Dolandım kədərlə eli, obamı,  
Yaralar üstündə silinmir qanım,  
İzleyir vəhşitək insanı insanı,  
Zəhorlə yoğrulub aşı dünyanın?

Birə min artıbdır tufani, seli,  
Döyünlür sinəmdə ürək qüssəli,  
Qaribəs bu dərdən olubdur deli,  
Qurumur gözünün yaşı dünyanın.

## В гостях у Пушкина

Прохладным солнцем Болдино встречает.  
Село, где Пушкин памятник творил.  
Багряный свет рябиновой печали,  
Судьбу мою стихами озарил.

Ну здравствуй, гений, я поэт с Кавказа,  
Где горы славно чествуют тебя.  
И я душой с тобою крепко связан  
У нас одна капризная судьба.

Давай, Сергеич, поделись вестями,  
Я здесь впервые, и мне нужен гид.  
Твоими мы являемся гостями,  
Поэт в душе всегда лихой джигит.

Вот дерево, где ты неоднократно,  
В глубоких размышлениях пребывал,  
И мост, как арка, над прудом закатным  
Кавказ с Россией накрепко связал.

О как мечтал ты о седом Кавказе,  
Душа твоя рвалась к снегам вершин.  
Любой из горцев о тебе расскажет,  
Ты первый гениальный дворянин.

Ну что, Сергеич, нам пора прощаться,  
Меня зовет родимый Дагестан.  
Над Болдино встаёт луна как счастье,  
И рифмой, найденной блестит звезды...

*Болдино. Ноябрь. 2018 г.*

